

<p>Forma W-8BEN-E (Fevral 2014-cü il)</p> <p>Xəzinədarlıq Departamenti</p> <p>Daxili Gəlir Xidməti (IRS)</p>	<p>Amerika Birləşmiş Ştatları üzrə Vergi Tutulma və Hesabatlılığı ilə bağlı Benefisiarın Statusuna dair Təsdiqnamə (Hüquqi şəxslər)</p> <p>► Hüquqi şəxslər tərəfindən istifadə üçün nəzərdə tutulmuşdur. Fiziki şəxslər W-8BEN formasından istifadə etməlidirlər. ►Müvafiq bölmədəki istinadlar Daxili Gəlir Məcəlləsinə əsaslanır. ►W-8BEN-E formasını və onun doldurulma qaydalarını www.irs.gov/formw8bene ünvanında əldə etmək mümkündür. ► Bu forma vergi agentinə və ya vergi ödəyicisinə təqdim olunmalıdır. İRS-ə göndərməyin.</p>	<p>OMB № 1545-1621</p>
<p>Form W-8BEN-E (February 2014)</p> <p>Department of the Treasury</p> <p>Internal Revenue Service (IRS)</p>	<p>Certificate of Status of Beneficial Owner for United States Tax Withholding and Reporting (Entities)</p> <p>► For use by entities. Individuals must use Form W-8BEN. ► Section references are to the Internal Revenue Code. ► Information about Form W-8BEN-E and its separate instructions is at www.irs.gov/formw8bene. ► Give this form to the withholding agent or payer. Do not send to the IRS.</p>	<p>OMB № 1545-1621</p>

<p>HİSSƏ 1 Benefisiarın müəyyən edilməsi PART I Identification of Beneficial Owner</p>													
<p>1. Benefisiar olan müəssisənin adı Name of organization that is the beneficial owner</p>	<p>2. Qeydiyyat alındığı və ya təsis olduğu ölkə Country of incorporation or organization</p>												
<p>3. Ödənişi qəbul edən şəffaf müəssisənin adı (müvafiqdirsə) Name of disregarded entity receiving the payment (if applicable)</p>													
<p>4. Fəsil 3 üzrə Status (müəssisənin növü) (Yalnız birini seçin) Chapter 3 Status (entity type) (Must check one box only):</p> <table border="0"> <tr> <td><input type="checkbox"/> Korporasiya Corporation</td> <td><input type="checkbox"/> Sadə trast Simple trust</td> <td><input type="checkbox"/> Vergidən azad müəssisə Tax-exempt organization</td> <td><input type="checkbox"/> Əmlak Estate</td> </tr> <tr> <td><input type="checkbox"/> Şəffaf müəssisə Disregarded entity</td> <td><input type="checkbox"/> Emitent mərkəzi bank Central Bank of Issue</td> <td><input type="checkbox"/> Kompleks trast Complex trust</td> <td><input type="checkbox"/> Hökumət Government</td> </tr> <tr> <td><input type="checkbox"/> Ortaqlıq Partnership</td> <td><input type="checkbox"/> Qrantor trast Grantor trust</td> <td><input type="checkbox"/> Özel fond Private foundation</td> <td></td> </tr> </table> <p>Şəffaf müəssisə, ortaqlıq, sadə trast və ya qrantor trast seçdiyiniz halda, adı çəkilən müəssisə sazişin üstünlüklərindən faydalanmaq istəyən hibrid müəssisədirsə, Hissə 3-ü doldurun. <input type="checkbox"/> Bəli <input type="checkbox"/> Xeyr</p> <p>If you entered disregarded entity, partnership, simple trust, or grantor trust above, is the entity a hybrid making a treaty claim? If "Yes" complete Part III. <input type="checkbox"/> Yes <input type="checkbox"/> No</p>		<input type="checkbox"/> Korporasiya Corporation	<input type="checkbox"/> Sadə trast Simple trust	<input type="checkbox"/> Vergidən azad müəssisə Tax-exempt organization	<input type="checkbox"/> Əmlak Estate	<input type="checkbox"/> Şəffaf müəssisə Disregarded entity	<input type="checkbox"/> Emitent mərkəzi bank Central Bank of Issue	<input type="checkbox"/> Kompleks trast Complex trust	<input type="checkbox"/> Hökumət Government	<input type="checkbox"/> Ortaqlıq Partnership	<input type="checkbox"/> Qrantor trast Grantor trust	<input type="checkbox"/> Özel fond Private foundation	
<input type="checkbox"/> Korporasiya Corporation	<input type="checkbox"/> Sadə trast Simple trust	<input type="checkbox"/> Vergidən azad müəssisə Tax-exempt organization	<input type="checkbox"/> Əmlak Estate										
<input type="checkbox"/> Şəffaf müəssisə Disregarded entity	<input type="checkbox"/> Emitent mərkəzi bank Central Bank of Issue	<input type="checkbox"/> Kompleks trast Complex trust	<input type="checkbox"/> Hökumət Government										
<input type="checkbox"/> Ortaqlıq Partnership	<input type="checkbox"/> Qrantor trast Grantor trust	<input type="checkbox"/> Özel fond Private foundation											
<p>5. Fəsil 4 üzrə Status (FATCA statusu) (Başqa hal nəzərdə tutulmayıbsa, yalnız birini seçin). (Ətraflı məlumat üçün doldurma qaydalarına baxın və müəssisənin müvafiq statusu üçün aşağıdakı təsdiqnaməni doldurun).</p> <table border="0"> <tr> <td><input type="checkbox"/> İştirakçı olmayan maliyyə institutu (məhdud FFI və ya Qeydiyyatdan keçmiş Şərti Əməl Edən FFI və ya İştirakçı FFI-dən başqa, IGA-ya əsasən hesabat verməli olan FFI-lər daxil olmaqla). Nonparticipating FFI (including a limited FFI or an FFI related to a Reporting IGA FFI other than a registered deemed-compliant FFI or participating FFI).</td> <td><input type="checkbox"/> Beynəlxalq təşkilat. Hissə 14-ü doldurun International organization. Complete Part XIV.</td> </tr> <tr> <td><input type="checkbox"/> İştirakçı FFI Participating FFI.</td> <td><input type="checkbox"/> İmtiyazlı pensiya fondları. Hissə 15-i doldurun. Exempt retirement plans. Complete Part XV.</td> </tr> <tr> <td><input type="checkbox"/> Model 1 əsasında Hesabat Verən FFI Reporting Model 1 FFI.</td> <td><input type="checkbox"/> İmtiyazlı Benefisiarın tam mülkiyyətində olan müəssisə. Hissə 16-nı doldurun Entity wholly owned by exempt beneficial owners. Complete Part XVI.</td> </tr> <tr> <td><input type="checkbox"/> Model 2 əsasında Hesabat Verən FFI Reporting Model 2 FFI.</td> <td><input type="checkbox"/> Ərazi üzrə maliyyə təşkilatı. Hissə 17-ni doldurun. Territory financial institution. Complete Part XVII.</td> </tr> <tr> <td><input type="checkbox"/> Qeydiyyatdan Keçmiş Şərti Əməl edən FFI (GIIN əldə etməmiş Model 1 əsasında Hesabat Verən FFI və ya Himayə Olunan FFI istisna olmaqla) Registered deemed-compliant FFI (other than a reporting Model 1 FFI or sponsored FFI that has not obtained a GIIN).</td> <td><input type="checkbox"/> Qeyri-maliyyə qrupu müəssisəsi. Hissə 18-i doldurun Nonfinancial group entity. Complete Part XVIII.</td> </tr> </table>		<input type="checkbox"/> İştirakçı olmayan maliyyə institutu (məhdud FFI və ya Qeydiyyatdan keçmiş Şərti Əməl Edən FFI və ya İştirakçı FFI-dən başqa, IGA-ya əsasən hesabat verməli olan FFI-lər daxil olmaqla). Nonparticipating FFI (including a limited FFI or an FFI related to a Reporting IGA FFI other than a registered deemed-compliant FFI or participating FFI).	<input type="checkbox"/> Beynəlxalq təşkilat. Hissə 14-ü doldurun International organization. Complete Part XIV.	<input type="checkbox"/> İştirakçı FFI Participating FFI.	<input type="checkbox"/> İmtiyazlı pensiya fondları. Hissə 15-i doldurun. Exempt retirement plans. Complete Part XV.	<input type="checkbox"/> Model 1 əsasında Hesabat Verən FFI Reporting Model 1 FFI.	<input type="checkbox"/> İmtiyazlı Benefisiarın tam mülkiyyətində olan müəssisə. Hissə 16-nı doldurun Entity wholly owned by exempt beneficial owners. Complete Part XVI.	<input type="checkbox"/> Model 2 əsasında Hesabat Verən FFI Reporting Model 2 FFI.	<input type="checkbox"/> Ərazi üzrə maliyyə təşkilatı. Hissə 17-ni doldurun. Territory financial institution. Complete Part XVII.	<input type="checkbox"/> Qeydiyyatdan Keçmiş Şərti Əməl edən FFI (GIIN əldə etməmiş Model 1 əsasında Hesabat Verən FFI və ya Himayə Olunan FFI istisna olmaqla) Registered deemed-compliant FFI (other than a reporting Model 1 FFI or sponsored FFI that has not obtained a GIIN).	<input type="checkbox"/> Qeyri-maliyyə qrupu müəssisəsi. Hissə 18-i doldurun Nonfinancial group entity. Complete Part XVIII.		
<input type="checkbox"/> İştirakçı olmayan maliyyə institutu (məhdud FFI və ya Qeydiyyatdan keçmiş Şərti Əməl Edən FFI və ya İştirakçı FFI-dən başqa, IGA-ya əsasən hesabat verməli olan FFI-lər daxil olmaqla). Nonparticipating FFI (including a limited FFI or an FFI related to a Reporting IGA FFI other than a registered deemed-compliant FFI or participating FFI).	<input type="checkbox"/> Beynəlxalq təşkilat. Hissə 14-ü doldurun International organization. Complete Part XIV.												
<input type="checkbox"/> İştirakçı FFI Participating FFI.	<input type="checkbox"/> İmtiyazlı pensiya fondları. Hissə 15-i doldurun. Exempt retirement plans. Complete Part XV.												
<input type="checkbox"/> Model 1 əsasında Hesabat Verən FFI Reporting Model 1 FFI.	<input type="checkbox"/> İmtiyazlı Benefisiarın tam mülkiyyətində olan müəssisə. Hissə 16-nı doldurun Entity wholly owned by exempt beneficial owners. Complete Part XVI.												
<input type="checkbox"/> Model 2 əsasında Hesabat Verən FFI Reporting Model 2 FFI.	<input type="checkbox"/> Ərazi üzrə maliyyə təşkilatı. Hissə 17-ni doldurun. Territory financial institution. Complete Part XVII.												
<input type="checkbox"/> Qeydiyyatdan Keçmiş Şərti Əməl edən FFI (GIIN əldə etməmiş Model 1 əsasında Hesabat Verən FFI və ya Himayə Olunan FFI istisna olmaqla) Registered deemed-compliant FFI (other than a reporting Model 1 FFI or sponsored FFI that has not obtained a GIIN).	<input type="checkbox"/> Qeyri-maliyyə qrupu müəssisəsi. Hissə 18-i doldurun Nonfinancial group entity. Complete Part XVIII.												

- GIİN əldə etməyən Himayə Olunan FFİ. Hissə 4-ü doldurun.
Sponsored FFI that has not obtained a GIIN. Complete Part IV.
- Sənədləşdirilmiş Şerti Əməl Edən, qeydiyyatdan keçməyən yerli bank. Hissə 5-i doldurun.
Certified deemed-compliant nonregistering local bank. Complete Part V.
- Yalnız az dəyərli hesablara malik Şerti Əməl Edən FFİ. Hissə 6-nı doldurun.
Certified deemed-compliant FFI with only low-value accounts. Complete Part VI.
- Sənədləşdirilmiş Şerti Əməl Edən, Himayə olunan qapalı investisiya qurumu. Hissə 7-ni doldurun.
Certified deemed-compliant sponsored, closely held investment vehicle. Complete Part VII.
- Sənədləşdirilmiş Şerti Əməl edən məhdud müddətli borc investisiya müəssisəsi. Hissə 8-i doldurun.
Certified deemed-compliant limited life debt investment entity. Complete Part VIII.
- Sənədləşdirilmiş Şerti Əməl edən investisiya məsləhətçiləri və investisiya menecerləri. Hissə 9-u doldurun.
Certified deemed-compliant investment advisors and investment managers. Complete Part IX.
- Təsisçisi sənədləşdirilmiş FFİ. Hissə 10-u doldurun.
Owner-documented FFI. Complete Part X.
- Məhdudlaşdırılmış distribyutor. Hissə 11-i doldurun.
Restricted distributor. Complete Part XI.
- İGA-ya əsasən hesabat verməyən FFİ (Model 2 üzrə İGA-ya uyğun olaraq qeydiyyatdan keçmiş Şerti Əməl Edən FFİ hesab olunan FFİ daxil olmaqla). Hissə 12-ni doldurun.
Nonreporting IGA FFI (including an FFI treated as a registered deemed-compliant FFI under an applicable Model 2 IGA). Complete Part XII.
- Xarici hökumət, ABŞ hökuməti və ya xarici emitent mərkəzi bank. Hissə 13-ü doldurun.
Foreign government, government of a U.S. possession, or foreign central bank of issue. Complete Part XIII.
- Azad olunan "start-up" şirkəti. Hissə 19-u doldurun.
Excepted nonfinancial start-up company. Complete Part XIX.
- Ləğv edilmiş və ya müflisləşmə ilə bağlı azad olunan qeyri-maliyyə təşkilatı. Hissə 20-ni doldurun.
Excepted nonfinancial entity in liquidation or bankruptcy. Complete Part XX.
- 501(c) maddəsində nəzərdə tutulan təşkilat. Hissə 21-i doldurun.
501(c) organization. Complete Part XXI.
- Qeyri-kommersiya təşkilatı. Hissə 22-ni doldurun.
Nonprofit organization. Complete Part XXII.
- Birja səhmlili NFFE və ya açıq Birja səhmlili müəssisənin NFFE törəmə müəssisəsi. Hissə 23-ü doldurun.
Publicly traded NFFE or NFFE affiliate of a publicly traded corporation. Complete Part XXIII.
- Ərazi üzrə azad olunan NFFE. Hissə 24-ü doldurun.
Excepted territory NFFE. Complete Part XXIV.
- Aktiv NFFE. Hissə 25-i doldurun.**
Active NFFE. Complete Part XXV.
- Passiv NFFE. Hissə 26-nı doldurun.
Passive NFFE. Complete Part XXVI.
- Azad olunan qarşılıqlı asıl FFİ. Hissə 27-ni doldurun.
Excepted inter-affiliate FFI. Complete Part XXVII.
- Birbaşa hesabat verən NFFE.
Direct reporting NFFE.
- Himayə olunan birbaşa hesabat verən NFFE. Hissə 28-i doldurun.
Sponsored direct reporting NFFE. Complete Part XXVIII.

6. Daimi yaşayış ünvanı (küçə, mənzilin nömrəsi, yaxud kənd yerinə poçtun çatdırılma məntəqəsi). Abunə qutusunda və ya vasitəçi ünvandan istifadə etməyin (hüquqi ünvandan başqa). Permanent residence address (street, apt. or suite no., or rural route). Do not use a P.O. box or in-care-of address (other than a registered address).			
Şəhər, ştat və ya əyalət. Müvafiq olduqda, poçt kodunu daxil edin. City or town, state or province. Include postal code where appropriate.		Ölkə Country	
7. Poçt ünvanı (yuxarıda qeyd ediləndən fərqlənirsə) / Mailing address (if different from above)			
Şəhər, ştat və ya əyalət. Müvafiq olduqda, poçt kodunu daxil edin. City or town, state or province. Include postal code where appropriate.		Ölkə Country	
8. Tələb olunduğu halda, ABŞ vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) U.S. taxpayer identification number (TIN), if required	9a <input type="checkbox"/> GIİN GIIN	b <input type="checkbox"/> Xarici VÖEN Foreign TIN	10. İstinad nömrəsi(ləri) (doldurulma qaydalarına baxın) Reference number(s) (see instructions)
Qeyd. Formanın digər hissələrini doldurmağınız və Hissə 29-u imzalamağınız xahiş olunur. Note. Please complete remainder of the form including signing the form in Part XXIX.			

Hissə 25 Aktiv NFFE**PartXXV Active NFFE**

39 Mən təsdiq edirəm ki:
I certify that:

- Hissə 1-də müəyyən edilən müəssisə maliyyə institutu olmayan xarici hüquqi şəxsdir;
The entity identified in Part I is a foreign entity that is not a financial institution;
- Belə müəssisənin əvvəlki təqvim ili üçün ümumi gəlirin/aktivlərin 50%-dən azı passiv gəlirə aid edilir;**və**
Less than 50% of such entity's gross income for the preceding calendar year is passive income; **and**
- Belə müəssisə tərəfindən aktivlərin 50%-dən az hissəsi passiv gəlir gətirən və ya belə gəlirin əldə olunması üçün saxlanılan aktivlərdir. (rüblik qiymətləndirilən passiv aktivlərin ölçülmüş orta faizi kimi hesablanmış) (Passiv gəlir anlayışı barədə doldurma qaydalarına baxın).
Less than 50% of the assets held by such entity are assets that produce or are held for the production of passive income (calculated as a weighted average of the percentage of passive assets measured quarterly) (see instructions for the definition of passive income).

Hissə 26 Passiv NFFE**PartXXVI Passive NFFE**

40a Mən təsdiq edirəm ki, Hissə 1-də müəyyən olunan müəssisə maliyyə institutu olmayan (ABŞ-in mülkiyyətində olan investisiya müəssisəsi istisna olmaqla) və birja səhmlili NFFE (törəmə müəssisə), ərazi üzrə azad olan NFFE, aktiv NFFE, birbaşa hesabat verən NFFE və ya maliyyələşdirilən birbaşa hesabatçı NFFE kimi statusunu təsdiq etməyən xarici hüquqi şəxsdir.
I certify that the entity identified in Part I is a foreign entity that is not a financial institution (other than an investment entity organized in a possession of the United States) and is not certifying its status as a publicly traded NFFE (or affiliate), excepted territory NFFE, active NFFE, direct reporting NFFE, or sponsored direct reporting NFFE.

40b və ya 40cxanalarından uyğun olanı seçin.

Check box 40b or 40c, whichever applies.

- b Daha sonra təsdiq edirəm ki, Hissə 1-də müəyyən olunan müəssisə əsas ABŞ təsisçisi statusuna malik deyil və ya,
I further certify that the entity identified in Part I has no substantial U.S. owners, or
- c Daha sonra təsdiq edirəm ki, Hissə 1-də müəyyən olunan müəssisə Hissə 30-daki NFFE-nin hər bir əsas ABŞ təsisçisinin adını, ünvanını və VÖEN-nini təqdim etmişdir.
I further certify that the entity identified in Part I has provided the name, address, and TIN of each substantial U.S. owner of the NFFE in Part XXX.

Hissə 29 Təsdiqname / PartXXIX Certification

Səhv ifadə verməyə görə məsuliyyəti anlayaraq, bildirim ki, bu formadakı məlumatı təhlil edərək onun düzgün və tam olduğunu təsdiq edirəm. Daha sonra təsdiq edirəm ki:

- Bu formasının 1-ci sətirində qeyd olunan müəssisə bu formanın aid olduğu bütün gəlirlərin benefisiar sahibidir və bu formadan Fəsil 4-dəki məqsədlər üçün öz statusunu təsdiq etmək üçün istifadə edir və ya 6050W hissəsindəki məqsədlər üçün bu formanı təqdim edən şəxsdir,
- Bu formanın 1-ci hissəsində müəyyən olunan müəssisə ABŞ şəxsi deyil,
- Bu forma aşağıdakı gəlirlərə aiddir: (a) Birləşmiş Ştatlarda ticarət və ya biznes ilə faktiki olaraq əlaqəli olmayan gəlirlər, (b) faktiki olaraq əlaqəli hesab edilən, lakin mənfəət vergisi razılaşması əsasında vergi cəlb olunmayan gəlirlər, və ya (c) partnyorun gəlirlə bağlı partnyorluqdakı faktiki payı, və
- Broker əməliyyatları və barter mübadilələri üçün benefisiar təlimatlarında müəyyən olunduğu kimi imtiyazlı xarici şəxsdir.

Bundan əlavə, mən bu formanın 1-ci sətirdə qeyd olunan müəssisənin benefisiarları olan hər hansı gəlirə nəzarət edən, belə gəliri qəbul edən və ya saxlayan hər hansı vergi agentinə və yaxud 1-ci sətirdə qeyd olunan müəssisənin benefisiarları olan gəlirdən ödənişlər edə bilən və ya onunla bağlı ödənişləri həyata keçirə bilən hər hansı vergi agentinə təqdim etməyə icazə verirəm.

Əgər bu formada qeyd olunan məlumatlarda hər hansı bir yanlışlıq olarsa 30 gün ərzində yeni formanı təqdim edəcəyimi təsdiq edirəm.

Under penalties of perjury, I declare that I have examined the information on this form and to the best of my knowledge and belief it is true, correct, and complete. I further certify under penalties of perjury that:

- The entity identified on line 1 of this form is the beneficial owner of all the income to which this form relates, is using this form to certify its status for chapter 4 purposes, or is a merchant submitting this form for purposes of section 6050W,
- The entity identified on line 1 of this form is not a U.S. person,
- The income to which this form relates is: (a) not effectively connected with the conduct of a trade or business in the United States, (b) effectively connected but is not subject to tax under an income tax treaty, or (c) the partner's share of a partnership's effectively connected income, and
- For broker transactions or barter exchanges, the beneficial owner is an exempt foreign person as defined in the instructions.

Furthermore, I authorize this form to be provided to any withholding agent that has control, receipt, or custody of the income of which the entity on line 1 is the beneficial owner or any withholding agent that can disburse or make payments of the income of which the entity on line 1 is the beneficial owner.

I agree that I will submit a new form within 30 days if any certification on this form becomes incorrect.

Burada imzalayın

Sign Here

benefisiar təsisçi adından imza səlahiyyəti olan şəxsin imzası
Signature of individual authorized to sign for beneficial owner

Çap adı
Print Name

Tarix(AA-GG-İİ)
Date (MM-DD-YYYY)

- Bunlarla mən təsdiq edirəm ki bu formanın 1-ci sətirində müəyyən olunan müəssisə adından imza etmək səlahiyyəti daşıyıram.
- I certify that I have the capacity to sign for the entity identified on line 1 of this form.